



"ASG BUSINESS AVIATION" MMC risk qiymətləndirmə





Ümumi məlumat

"ASG BUSINESS AVIATION" MMC	
VÖEN	1401135911
Hüquqi ünvanı	AZ1044, BAKI ŞƏHƏRİ XƏZƏR RAYONU, BİNƏ ŞTQ, MƏRDƏKAN PROSPEKTİ, ev 21
Yaranma tarixi	13.04.2007
İqtisadi sektor	Aviasiya xidmətləri
Müştərinin kodu	H-IX-116-1-1401135911/23
InvestAZ İş ilə əməkdaşlıq tarixi	14.04.2023

Teymur Məmmədov Namik oğlu	100% / 181,069,790.00 AZN
----------------------------	---------------------------

Qiymətli kağız haqqında məlumat

Məhsul	Qiymətli kağız
Məbləğ	4,500,000.00 USD
İllik faiz dərəcəsi	4.500%
Müddəti	6 il
Kupon ödəmə tezliyi	Aylıq





Müştəri haqqında məlumat

"ASG BUSINESS AVIATION" MMC 13.04.2007-ci il tarixində təsis edilmişdir. "ASG BUSINESS AVIATION" MMC öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və Nizamnaməsi əsasında həyata keçirir və əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya təşkilatıdır. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. "ASG BUSINESS AVIATION" MMC Regionda müştərilərini özəl səfərləri üçün ən sürətli, təhlükəsiz, təmtəraqlı və texnoloji cəhətdən müasir təyyarələrlə təmin edən ən böyük özəl aviasiya mərkəzidir. Yarandığı 2007-ci ildən bəri ASG Business Aviation dünyanın istənilən nöqtəsinə reysləri yerinə yetirir. Cəmiyyət hər bir müştərinin öz şəxsi üstünlükləri nəzərə alaraq, özəl uçuş cədvəlini təklif edir. 2008-ci ildən EBAA-nın (European Business Aviation Association) üzvü olaraq əsas vəzifəsi ən operativ və təhlükəsiz reyslər təşkil etməkdir.

Risk rəyi

Borcalanın adı	"ASG BUSINESS AVIATION" MMC
Sektor	Aviasiya xidmətləri
Sektor üzrə NPL	0%

Risk növləri	Xülasə	Risk dərəcəsi	
Hesabatlıq, şəffaflıq və korporativ idarəetmə ilə bağlı risklər	Maliyyə hesabatlığı Maliyyə məlumatları şirkətin daxili hesabatlığı əsasında tərtib edilmişdir və 31.12.2023-cü il tarixini əhatə edir. Hesabatlığın əsas maddələrinə dair (Maliyyə vəziyyəti haqqında hesabat, Gəlir/xərc, Pul vəsaitlərinin hərəkəti və kapitalda dəyişiklik və s.) ətraflı bölgü təqdim olunmuşdur. Odur ki, hesabatlığın keyfiyyəti (reporting quality) mövcud vəziyyətdə yüksək kimi qiymətləndirilmişdir. Əlavə olaraq keçmiş illərin audit hesabatları da təqdim edilmişdir.	Orta	Orta



	Korporativ idarəetmə səviyyəsi Cəmiyyətin ali idarəetmə orqanı onun Ümumi Yığıncağıdır. "ASG BUSINESS AVIATION" MMC -nin İdarə Heyəti Təkbəşinə icra orqanı olan Baş Direktordur. Cəmiyyət Deloitte & ToucheLLAC tərəfindən audit edilmişdir. 2023-cü ilin auditor rəyinə əsasən: "ASG BUSINESS AVIATION" MMC -nin maliyyə hesabatları şirkətin 31.12.2023-cü il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə bitən il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından IFRS standartlarına uyğun olaraq düzgün əks etdirir (unqualified / clean opinion).	Orta	
Nüfuz riski	İnternet vasitəsi ilə apardığımız araşdırma nəticəsində əsas təsisçisi olan Teymur Məmmədov Namik oğlu haqqında mənfi xarakterli xəbərlər aşkar edilməmişdir. Eyni zamanda qeyd edək ki, "ASG BUSINESS AVIATION" MMC -nin anderrayteri olduğumuz müddət ərzində cəmiyyət öhdəliklərini vaxtında icra etməkdədir.	Orta	

Risk növləri	Təsviri	Risk dərəcəsi
Maliyyə riskləri	Balans hesabatı 31.12.2022-ci il tarixinə biznesin aktivlərinin cəmi 474,593 mln AZN məbləğində olmuşdur. Aktivlərin 68.3 %-i (324,325 mln AZN) uzunmüddətli aktivlər təşkil edib. 31.12.2022-ci il tarixinə aktivlərdə 25 % (və ya 119.4 mln AZN) artım müşahidə edilmişdir. Artım əsasən Pul vəsaitləri və onların ekvivalentləri maddəsi üzrə baş vermişdir. Eyni zamanda "kapital" göstərici üzrə artım (40.36 mln AZN) müşahidə edilmişdir. Son 2 ilə baxdıqda öhdəliklər (istiqrazla daxil olmaqla) də artmışdır: 289,380 mln AZN-dən 368,422 mln AZN-dək (27%). Time-series analysis: 2021-ci il ilə müqayisədə aktivlərin həcmində kəskin artım (33 % və ya 119.40 mln AZN) müşahidə edirik. Artım Sığorta müqaviləsi aktivləri, Pul vəsaitləri və onların ekvivalentləri və s. əlaqədardır; aktivlərin strukturunda cüzi dəyişikliklər müşahidə edilmişdir.	Aşağı



Eyni zamanda Əməliyyat mənfəəti 2021-ci il ilə müqayisədə 44.34 mln AZN artım olmuşdur .

Ümumilikdə isə "ASG BUSINESS AVIATION" MMC -nin fəaliyyətində artım trendlər müşahidə edilməkdədir. Belə ki, son 2 ildə Əməliyyat mənfəəti 60%, aktivlər 33%, kapital isə cəmi 64% artmışdır"ASG BUSINESS AVIATION" MMC orta hesabla illik qazanılan xalis mənfəəti tamamilə biznesdən əldə edir.

Mənfəət-zərər hesabatı

2022-ci ilin nəticəsinə görə "ASG BUSINESS AVIATION" MMC - nın dövryyəsi 283,203 mln AZN; EBIT-ı (173,478) mln AZN; xalis mənfəəti isə 40,536 mln AZN təşkil etmişdir.






Biznes riskləri

Biznesin əsas risk növləri üzrə qiymətləndirilməsi

Risk növü	Risk səviyyəsi		Açıqlama
Alıcılardan asılılıq riski	●	Aşağı	Müştəri bazarı üzrə təmərküzləşmə riski mövcud deyil.
Rəqabətlik riski	● ●	Orta	Mülki aviasiya sahəsində rəqabətlik yüksək səviyyədədir. Təhlil tarixinə 5 böyük aviasiya şirkəti fəaliyyət göstərir. Lakin "ASG BUSINESS AVIATION" MMC - Regionda müştərilərini özəl səfərləri üçün ən sürətli, təhlükəsiz, təmtəraqlı və texnoloji cəhətdən müasir təyyarələrlə təmin edən ən böyük özəl aviasiya mərkəzidir.
Xarici valyuta riski	●	Orta	Təhlil tarixinə valyuta riski mövcud deyil.
Menecment riski	●	Aşağı	Biznesin idarə edilməsi bir nəfərdə (son benefisiar) cəmlənmişdir.
Siyasi risk	●	Aşağı	N/A

Orta





YEKUN RƏY

Aşağı risk	Orta risk	Yüksək risk
Hesabatlığın keyfiyyəti Nüfuz riski Biznes riskləri Kredit portfeli üzrə risklər	Maliyyə riskləri	-----

Yekun rəy

"ASG BUSINESS AVIATION" MMC -nin qənaətbəxş maliyyə vəziyyətini, bazarda uzun müddət fəaliyyət göstərməsi, təklif olunan istiqrazların bazar dərəcəsinə uyğun adekvat faiz dərəcəsi 4.5 mln USD məbləğində **istiqraz emissiyasının anderrayting edilməsinə rəy müsbətdir.**